

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI

XƏBƏRLƏR

HUMANİTAR EMLƏR



2.00

AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES

TRANSACTIONS

HUMANITIES

2016

№1

**XƏBƏRLƏR
TRANSACTIONS**

*HUMANİTAR EMLƏR
HUMANITIES*

2014

N^o 1

Azərbaycan Mədəniyyət
Kitabxanası

Mehman HƏSƏNOV
Nizami adına Ədəbiyyat İnstитutu
mehman.hesen@gmail.com

ÇİNGİZ AYTMATOV VƏ YUSİF SƏMƏDOĞLU YARADICILIĞINDA REPRESSİYA: REALLIQDAN BƏDİİ TƏXƏYYÜLƏ

Açar sözler: repressiya, Çingiz Aytmatov, "Çingiz xanın ağ buludu", Yusif Səmədoğlu, "Qotl günü"

Key words: repression, Chingiz Aitmatov, "The white cloud of Chingiz khan", Yusif Samadoglu, "Murder

Day"

Ключевые слова: репрессия, Чингиз Айтматов, «Белое облако Чингизхана», Юсиф Самедоглу, «День казни»

Sovet imperiyasının 1937-38-ci illərdə törfəndiyi repressiya quruluşun mahiyyətindəki qəddarlığın ifadəsi idi. II Dünya müharibəsi ərefəsində qəsdən, imperiyanın dayaqlarını qorxu yaratmaq yolu ilə möhkəmləndirməyə hədəflənən dalğa, irq və din fərqi qoymadan ölkə boyu tüğyan etmişdir. Yerli rusların bu dalğanın qurbanı olması sərf ideoloji xarakter daşıyırdısa, türk xalqları üçün ideoloji müstəvəi ilə yanaşı, həm də milli mahiyyət kəsb etmişdir. Misal üçün, Çingiz Aytmatovun atası Torequl Moskvada Qızıl Professorluq İnstytutunda oxuyan bolşevik idi. Onun repressiya qurbanı olmasının hər hansı ideoloji səbəbi ola bilməzdi. Qanlı dalğa xalqların düşünən beynlərini aradan götürməklə, intellektual bazanı zəiflətməyə yönəlmışdı. İmperiya rəhbərliyi bu müdhiş terrorla müstəmləkəçiliyi saxlamaq məqsədi güdürdü. "Çingiz xanın ağ buludu" əsərində müstəntiq Tansıkbayov dövrün real mənzərəsini olduğu kimi təsvir edir. "...ana dilindən imtina etməyə qədər hər cür milli dəyərləri nümayişkarana şəkildə danırdılar. Əgər biri hər addimbaşı Lenin dilində danişdığını, Lenin dilində düşündüyüni təkrarlayırsa, gəl beləsinə ilış görüm necə ilişirən..." [1, s. 302].

Repressiya bütün mahiyyəti ilə ilk növbədə yerli xalqların milli özünəməxsusluğunu məhv edərək sovetizmin (bolşevizmin) dayaqlarını möhkəmləndirməyə və Ç.Aytmatovun vurğuladığı kimi, manqurt nəsil formalasdırmaq məqsədilə bilərkdən töredilmişdi. Çar Rusiyasının müxtəlif layihələr, həbslər və sürgünlərlə qarşısını almağa çalışdığı milli düşüncəni bolşeviklər fiziki terrorla məhv etməyə çalışdı. "30-cu illərin analoqu olmayan repressiya ka-

busu təkcə istedadlı, vətənpərvər adamları tragic şəkildə həyatdan, sevdiyi sənətindən ayrımadı (bu maddi, statistiklərin hesablayacağı itkidir), həm də on minlərlə oxuma və yazma savadı olmayan adamları belə ağışuna alaraq xalqın şüurunu dəyişdi, onu tarəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu" [2].

Qırğız və Azərbaycan nəsrandə eyni motivli əsərlərin yaranmasının obyektiv səbəbləri vardır. Təbii ki, imperiyanın yürütdüyü siyasetin xalqlarda oxşar təsiri, eyni zamanda buna adekvat münasibətdə etnik cəhətdən eynilik bu və ya digər dərəcədə bir-birinə yaxın əsərlərin yaranmasını şərtləndirmişdir. Necə ki, II Dünya müharibəsi ilə bağlı Çingiz Aytmatovla İsa Hüseynovun povestləri ideya və məzmun baxımından səsləşir, eləcə də repressiya ilə bağlı yaziçı ilə Yusif Səmədoğlunun mövzuya həsr olunmuş əsərləri arasında parallellər az deyil. Bu baxımdan Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" və Yusif Səmədoğlunun "Qotl günü" əsərlərinin ideya və məzmun, eləcə də obrazların taleyi arasında parallellər nəzər salaq.

Çingiz Aytmatov özünün "Gün var əsrə bərabər" (1980) romanı ilə bütün dünyani silkləməyi bacardı. Əsər bir insanın faciəsindən başlamış bəşəri səviyyədə aparılan manqurlaşmadan, imperialist maraqlardan bəhs etməklə bərabər, Abutalib Kutubbayevin həyat faciəsi əsasında Stalin rejiminin törfəndiyi repressiyadan, cinayətdən bəhs edirdi. Yaziçi romanda Abutalibin taleyinə sona qədər aydınlıq gətirəmədi və onun taleyi müəmmali qaldı. Beləliklə, "Çingiz xanın ağ buludu" povestində Aytmatov

yenidən həmin mövzuya qaydaraq onu uşaq-lıdan narahat edən mövzunu, tarixi faciəni tam şəkildə təsvir etmişdir.

1987-ci ildə "Azərbaycan" jurnalında görkəmli yazıçı Yusif Səmədoğlunun "Qətl günü" romanı çap olunmuş və Çingiz Aytmatov toxunduğu repressiya mövzusunu müəllif Azərbaycan gərçəkliyinə uyğun şəkildə təsvir etmişdir. Təbi ki, hər iki yazıçının mövzuya müraciət etməsi və faciənin yüksək daqıqlılıkla əks olunması onların şəxsi avtobiografiyaları ilə birbaşa bağlıdır. Neca ki, "Gün var asrə bərabər" romanı və "Çingiz xanın ağ buludu" povestinin qəhrəmanı Abutalib Kutubbayevin təleyi ilə yazıçının atası Torequlun, əmisi Rəsulbeyin sonaşdırıb. Rəsulbey əmim zəkah və savadlı adam idi. Mənə Çingiz adının veriləsini də o təklif etmişdi. Tarixi çox yaxşı bildiyi ballı idi. Uşaqları tanımış şəxsiyyətlərin adını vermək adətinə sadiq idi. Rəsulbey də eyni atam kimi həyatını itirdi" [3, s. 12]. Eyni zamanda, yazıçı əmisinə polislərin evdən apardığı gecəni də olduğu kimi xatırlamışdır. Abutalib də eynən Rəsulbey kimi xalqın keçmişini yaxşı bilir, keçmişə aid əfsanə və rəvayət paylaşır. Abutalibin topladığı əfsanələrin içində "Sarıözək qəlli"nin Çingiz xandan bəhs etməsi və əmisinin ona Çingiz adının verilməsi arasında bir bağlılıq vardır.

Çingiz Aytmatov xatirələrində Moskva vağzalından atası Torequlu son dəfə necə gördüyüünü dəfələrlə xatırlamış, atasının yoxluğu onların ailəsinin hayatında çatınlıklara səbəb olmuş və yaşıyanın bir sıra arzularının üstündən mahz "Xalq düşməninin oğlu" ittihamına görə xətt çəkilmişdir. Yazıçı atasının təleyi ilə bağlı keçirdiyi sarsıntıları "Ana tarla" povestinin epigrafında belə ifadə etmişdir: "Ata, bilmirən harada dəfn olunmusun. Bunu sənə, Torequl Aytmatova ithaf edir" [1, s. 7]. 1991-ci ildə toplu məzar açıklärən, dəfn olunanlardan yalnız birinin, Torequl Aytmatovun şəxsiyyətini müəyyən etmək mümkün oldu. Digərləri başdan vurulsalar da, Torequlu tərindən güləlməsidişər və gülə oluna qarşı ittihamların əks olunduğu kağızı yandıraraq ürəyinə düşmişdi. Qəribədir ki, kağız çürüməmişdi. Bakıda jurnalist Mirşahin Ağayeva verdiyi müsbəhəsində Çingiz Aytmatov atanısını və həmin məzarlığın açılması belə xatırlamışdır: "1991-ci ildə məlum oldu. Büyük qəbiristanlıq tapıldı. Burda repressiya illərində gülələnən 137 nəfər dəfn olunub. Dağların altında. İndi bu yer belə adlanır: Ata Beyit – Ata qəbiristanlığı. Mən təklif etmişəm bu adı. 1991-ci ilə qədər bu yeri gizli saxlayırdılar" [3, s. 45].

"Çingiz xanın ağ buludu" əsərindəki Abutalib yazıcının atasından daha çox, əmisi Rəsulbeyin prototipidir. Yazıcı 1996-ci ildə alman jurnalisti Fredrik Hitlerz verdiyi müsəlibədən bu möqamaya aydınlıq götirmiştir. Yazıcıının özünün redaksiyası ilə "Qırğızistanda əsaqlıq" (1999) adlı ilə dərc olunan sənədli kitabda əmisi Rəsulbeyi xatırlayaraq yazar: "Nənəm Aymxanın son əsaqının adı Rəsulbey idi. Rəsulbey əmim zəkah və savadlı adam idi. Mənə Çingiz adının veriləsini də o təklif etmişdi. Tarixi çox yaxşı bildiyi ballı idi. Uşaqları tanımış şəxsiyyətlərin adını vermək adətinə sadiq idi. Rəsulbey də eyni atam kimi həyatını itirdi" [3, s. 12]. Eyni zamanda, yazıçı əmisinə polislərin evdən apardığı gecəni də olduğu kimi xatırlamışdır. Abutalib də eynən Rəsulbey kimi xalqın keçmişini yaxşı bilir, keçmişə aid əfsanə və rəvayət paylaşır. Abutalibin topladığı əfsanələrin içində "Sarıözək qəlli"nin Çingiz xandan bəhs etməsi və əmisinin ona Çingiz adının verilməsi arasında bir bağlılıq vardır.

Çingiz Aytmatov Abutalibin timsalında gülənahis yera gülələnən minlərlə türk ziyanlığının ümumiləşmiş obrazını yaratmışdır. O, təsvir etdiyi hadisələrin fonunda dünyaya millətinin başına götişilən facieleri göstərməyə çalışmış və buna nail olmuşdur: "Yeraltından Sarı Özayındıki insanların iztirab və duyğularına az qala, yüz ildir bigana qalan dönya, türkün faciasına yalnız Ç.Aytmatovun qələminin hesabına əhəmiyyət verməyə başladı. Ç.Aytmatovun XX yüzillikdə sovet ideoloji qiyamətində yaşayan türkərin çəkdiyi zülmü ümumbaşərin ortaq faciası kimi tanımaga müvəffəq oldu" [4, s. 60].

Y.Səmədoğlunun "Qətl günü" əsərinin qəhrəmanı Sədi Əfəndinin "Qətl günü" romanı ilə Səməd Vurğunun "Vaqif" dramı tarixi zaman baxımından eyni dövri və hadisədən bəhs edir. Yazıçı dəfələrə "Qətl günü"nün "Şair, hökmədarın hüzurundasən" fikrindən yaradığını bildirmişdir. Şah Qacarın Qarabağ yürüşü və dövrün görkəmli şairi M.P.Vaqifin edamı və qeyri-müəyyən dövrdəki hökmədarın qalaya yürüşü və satqınlıq nəticəsində xalqın sevimli şairinin edamı arasında bənzərilərən aşkarlıdır. Yazıcıının atası Səməd Vurğun repressiyannın fiziki qurbanlarından olmasa da, həmin illərin dəhşətini mənəvi olaraq yaşamışdır. Akademik İsa Həbibbəyli "Qətl günü" romanını Azərbay-

can xalqının M.P.Vaqifdən S.Vurguna qədərki mdrəkkəb və keşməkəşli təleyinin ədəbiyyatda müəkkəmlə ətumiləşdirilməsi hesab edərək yazar: "Qətl günü" romanında Molla Pənah Vaqifin və Səməd Vurğunun prototipi ola biləcək obrazlar da müəyyən etmək mümkündür. Romanın uğurlu çıxmاسının, ədəbiyyatımızda "ədəbi hadis" sahiyyəsində qəbul edilməsinin əsas səbəblərindən biri də əsərdə əks etdirilən mətbəələrin, bəzi analoji məqamların, Yusif Səmədə tərəfindən atası Səməd Vurğunun tərcüməyi-halında və yaradıcılıq təleyində dərinindən və əsaslı şəkildə, görünən və görünməyən tərəfləri ilə müşahidə edilməsi ilə əlaqədardır" [5, s. 359].

Səhir xanımı Xavər xanım həmin illərin mənzərsini, səhir keçirdiyi iztirabları öz xatırlarında bəltişməsdir. Həz şübhəsiz ki, "Qətl günü" kimi müəkkəmlə əsərin ortaya çıxmamasında həmin xatırların, ailənin yaşadıqlarının bir-başa təsiri olmuşdur: "Gecələr qonşu qapılar döyürlər, kimlərisə camaatın "qara qarğı" adlandırdıqları qara maşınlara basıb aparırdılar.... Qucağımda körpə usaq olmasına baxmayaq, Səməd axşamlar məni tekə qoyar, evden çıxbı bir də sahə açılanda gələr, harada olmasa haqqda bir kəlmə də dənmişməz, xəyalə dalar, gözlərindən isə qəm-qüssə yaşardı" [6].

Həm "Qətl günü", həm də "Çingiz xanın ağ buludu" əsərində nisbi göttürəndə müştəqil məhiyyət kəsb edən və bir-biri ilə varislik əlaqəsi daşıyan tarixi dövrlər əks olunmuşdur. "Qətl günü"ndə hadisələr Adsız hökmədarın bəhs olunan qeyri-müəyyən tarixi dövr, Sədi əfəndinin təleyindən bəhs olunduğu 30-cu illər və yazıcıının öz dövrü, yəni 70-80-ci illərdə baş verir. "Çingiz xanın ağ buludu" isə XIII əsrənə yəşəmiş Çingiz xanın və 30-cu illərdə Abutalib Kutubbayevin təleyindən bəhs olunan iki hissədən təşkil olunmuşdur. Ayri-ayri götürdükdə hər iki əsərin hissələri müştəqil sütjət, kompozisiya və personajlara malikdir. Amma bu hissələri ümumi məqsəd birləşdirir ki, onun elementləri bütün tarixi dövrlərə səpalanmışdır.

Hər iki yazıçının əsərində əsas qəhrəmanın özünən yəzdiyi və toplaşdırıcı əsəri vardır. Ç.Aytmatovun əsərində Abutalib Kutubbayevin Çingiz xandan bəhs edən "Sarıözək qəlli" əfsanəsi, Y.Səmədoğlunun romanında isə Sədi əfəndinin yazdığı və Adsız hökmədarın bəhs

etdiyi "Qətl günü" romanı vardır. Həm Sədi Əfəndiyə, həm də Abutaliba qarşı ırslı sūrlılın ittihamlarında onları asırları başlıca fakt, dəlil kimi istifadə olunur. Hər iki yazıçının öz şəxsi avtobiografiyasından doğan və müşahidələrinin noticisi kimi meydana çıxan qəhrəmanları dövrün döşətinin real mənzərsini canlandırmaya imkan verir. Roman içinde romanı təsiri bağışlayan həmin əsərlər, bincisi, xalqın qadağan olunmuş tarixini tədqiqata cəlb edir və ona keçmişini xatırladır. Mövcud reallıq, dövrün ağır şərtləri bədii yaradıcılıq üçün daşlaşmış qalıb, aşılımz sədd müəyyənləşdirən də belə, sözün qüdrəti hər zaman özünü ifadə etmək üçün bir yol tapmağı bacarmışdır. Bu baxımdan tarix, qədimdən baş vermiş hadisələrin münasibat yaradıcı qələmə sahiblərinin dövründən ən yaxşı münasibatını ifadə etməyə yardım etmişdir. Bədii yaradıcılığda tarixi müraciət əsasən iki məqsədə edilmişdir. Birinci halda, tarixdə baş vermiş hadisəsi münasibat bildirmək, tarixin qarənlıqlarına işq salmaq, ikinci halda isə keçmişdə baş vermiş hadisədən vasitə kimi istifadə edərək dövründən proseslərinə münasibat bildirmək istəmələr.

Sovet imperiyasının əsas məqsədi keçmiş unutdurmaq, keçmişsi oktyabr inqilabından başlayan, inancından imtiyət etmə və formalaşdırmaq idi. Ona görə də milli olan hər şəyə qarşı amansız münasibət göstərilirdi. Repressiya adlı kütləvi terrorla sovet rəhbərliyi məhz bu məqsədə çatmayıq qarşısına qoymuşdu. "Sarıözək qəlli"ndə Çingiz xan, "Qətl günü"ndə Adsız hökmədarın davranışları ilə qəhrəmanların öz dövründəki rəhbərinin Stalinin xarakteri oxşardır.

Ç.Aytmatov qəddarlıqlına görə Çingiz xanı Stalin müqayisə edir. Çingiz xan orta əsərlərdə apardığı imperialist mührabələrlə Stalinin XX əsrədə etdiklərinin eynilini vurgulayır. Yazyıcı bir müsbəhəsində bu müvəzzələyi belə demişdir: "Totalitarizm hər dövrdə eynidir. Bu baxımdan Çingiz Xanla Stalin arasında heç bir fərq yoxdur. Diqqət etsəniz, "Çingiz xanın ağ buludu" povesti özündə universal bir ölçü daşıyır" [7].

Sədi əfəndinin təleyi ilə qeyri-müəyyən tarixi dövrde yaşanan adsız Şairin həyat hekayəsindəki eyniliklərə nəzər salaq. Xalqın sevimli Şairin kəlləsi saraydakı digər iki şair

tərəfindən öz satqunlularının əzvəzində verilən onan olaraq istənilir və Adsız hökmər münəccimin bunun fəlakətla natiçənləncəyi ilə bağlı xəbərdarlıqlıma baxmayaq, xalqın gözü qarşısında onun sevimli şairini edam etdirir. Bir şairin digərinin başını onan kimi istəməsi dövrün qəddar hökmərləri belə dəhşətə gotırır: "Bela momlakətin bir qalası yox, canı qalaralarını almaq olar. Belə momlakət yerlə yeksan etmək olar... Mən çox momlakətlər görmüşüm, amma şairin başını istədiyi momlakəti görməmişdim..." [8, s. 62].

Sarıözək çölündə arvadı Zərifə, oğlanları Ermək və Daulla xoşbəxt yaşıyan Abutalib heç ağlına da gətirmirdi ki, bir gün "ömür üyündə dəyirman" da onun taleyi həll olunacaq. Yüzlərlə insanın tutulması, sürgüna göndərilməsi və edamı üzərində Tansıkbayovun vəzifədə yüksəlmək planı dövrün və quruluşun sərtliyini, amansızlığını göstərən faktdır. Əsərdə Tansıkbayov imperiyani səcivələndirirken dövləti sobaya, insanı işi onu alışdırın və sənməyə qoymayan oduna bənzədir: "Dövlət elə bir sobadır ki, odunu da, kösəyi də yalnız insandır. Özgə cür olsa, bu soba ölüziyib sörən. Və ona heç ehtiyac da qalmaz. Lakin adamların özleri, üstlərində hakimiyət olmasa, yaşaya bilməzler, özleri özlərinə oddaş yaparlar. Ocaqının işi peşəsi oddaşda odun atmaqdır. Bax hər şey bunun üstündə bərqrərdir" [1, s. 306].

Sovet rəhbərliyi qeyd-sərtşət tərəfdiyi ci-nayətlərə görə günahkar idi. Lakin yerlərdə bu "cahanşüm" rəhkəti həvəslə icra edən və bəzən prosesin genişlənməsinə daha da təkan verənlər də kifayat qədər idi. Həm "Qətl günü"nda, həm də "Çingiz xanın ağ buludu"nda bu funksiyamı icra edən şəxslərin ümumiləşmiş obrazı da bunu göstərir. Ç.Aytmatova Tansıkbayov, Y.Səmədoğlu Salahov, Muxtar Kərimli həmin funksiyamı icra edirlər.

Əsərdə dövrün acı reallığı iki ailənin arzu və istəklərinin forqında görmək mümkündür. Zərifə və onun övladları Abutalibin galmayıni, Abutalib qatarla keçərkən bir dəfə uzaqdan belə olsə öz ailəsinə görməyi arzulasa da, ona qarşı ittihamlar irəli sürən müstəntiq Tansıkbayovun arvadı "Eybi yoxdur, bu gün-sabah biz də öz halal haqqımızı alaq" [1, s. 296], oğlunun "Ata, səni tezliklə podpolkovnik rütbəsi almağın münasibətilə təbrik edə biləcə-

yikm?" [1, s. 297] kimi zidd arzuları vardır. Yaxıcı bir ailənin faciası üzərində digərinin xoşbəxtliyini uğurla təsvir etmidi.

"Qətl günü"nda xalqın sevimli Sədi Əfəndini də öz qələm yoldaşı Muxtar Kərimli şərələmiş və müstəntiq Salahov tərəfindən mühakimə olunmuşdur. Əhənovi ittihamlar ona qarşı irəli stürlümkədər. Sədi Əfəndi yazdığı eyni adlı romanın gərə qələm yoldaşı Muxtar Kərimlinin təqdimatı ilə müstəntiq Salahov tərəfindən təqib olunur. Həm Abutaliba, həm Sədi Əfəndiyə qarşı irəli sürülmən ittihamlarda bu və ya digər dərəcədə bənzərilər var. Onlar sosialist prinsiplərinə zidd olaraq xalqın dili, tarixi uğrunda mübarizə aparmışlar. Coğrafi məkan baxımından kifayat qədər uzaq məsa-fədə yerləşsə belə, həm Azərbaycan, həm qırğız nəşrində mövzuya yanaşmada eyni motivlər, bir-birinə bənzər obrazlar kifayat qədərdir.

P.Rudyakov "Qətl günü"ndən bəhs edərək onu "ağrılardan romanı" adlandırmışdır. Müəllif özü içində yaşadığı ağrıni, kadəri obrazlarının taleyinə köçürümdür. Uşaq yaşında xədim edilmiş hökmərdən göz yaşlarını tökməyə məcbur edən, vəziri Xəcə Ənvərin tiryeklə unutduğun fiziki ağrıları, Zülbüqər kişinin Saracalı Əhmədi öldürdüyü üçün, xəstə öz sevgilisini satdığu üçün çəkdiyi mənəvi ağrıları vədir. Ənnimizcə, bu ağrıni doğuran həmin dövrədə baş verən hadisələrdir. "Qətl günü"ndə repressiya qurbanı olmuş Sədi Əfəndinin qızı Səlimə xanımın obrazı bu və ya digər dərəcədə valideyinə bu terrorun qurbanı olmuşların ümumiləşmiş obrazıdır. P.Rudyakovun "Arzular, ağrılardan romanı" məqaləsində qeyd etdiyi kimi, "Bir nəsil məhv edilmişdir, növbəti nəslin işa beli qırılmışdır" [9, s. 29]. Təsadüfi deyil ki, Ç.Aytmatov da uşaqlığından başlayaraq həmin qorxu ilə yaşaması və çox sonralar öz yaradıcı istədiyi ilə bu terroru törədənlərdən qisasını almışdır. Amma bu təsirələr onu ömrünün sonuna qədər izləmişdir.

Qeyd etdiyimiz kimi, xalq şairi Səməd Vurğun repressiyamın fiziki qurbanı olmasına da bu dəhşəti mənəvi olaraq yaşamışdır. Dəfələrlə soruya çəkilmis, işi Moskvaya qədər gedib çıxmışdır. Mirceñər Bağırovla məclisdə – Sənin əlin qana batıb, – deyərək onunla görüşdən imtina etməsi şairin yaşadıqı mənəvi sarsıntılarla bir işarədir. Maraqlıdır ki, Səməd Vurğun və

oğulları – Yusif və Vəqif Səmədoğlunu bir-birinə bilsəndir sirlə əlaqə, izaholunmaz varişlik mövcuddur. Y.Səmədoğlu "Qətl günü"ndə insanları bir-birinə bağlayan osas qüvvənin kədər olduğunu bildirir. Bu kədərin yarananı səbəbinə yazıçı izah etmir. Təxminən həmin illərdə yazıçının qardaşı Vəqif Səmədoğlu "Ölimi uzatdım..." şeirində bu kədərin səbəbinə izah etmişdir:

Ölimi uzatdım
Sevincə səri
Gördüm yox,
Arada kədər dayanıb.
Atamı səslədim
Köməyə gəlsin,
Gördüm yox,
Arada qəbir dayanıb [10, s. 197].

V.Səmədoğlunun şeirlərindəki kədər, Y.Səmədoğlunun romanındaki qəhrəmanlarının çəkdiyi ağrı, əzab şairin qeyd etdiyi kimi ataları ilə aralarında qəbir dayanmasından yaranmışdır. Təbi ki, Çingiz Aytmatovun "Gün var asərə bərabər" romanında başlığı "Çingiz xanın ağ buludu" poveständində davam etdirildiyi mövzü hələ qəbir yerini da bilməyen atasının axtarışlarının yaxıda əksi idi.

Ç.Aytmatov Y.Səmədoğludan fərqli olaraq əsərində obrazları daha konkret və aydın şəkildə təsvir etmişdir. Hər iki əsərdə ittihamları irəli sürən müstəntiqin obrazı vardır. Ç.Aytmatov Tansıkbayovu dəqiq və bütün məhiyyəti ilə təsvir edir. Nəticədə oxucuya onun xarakteri tam şəkildə açılır. Lakin "Qətl günü"ndə Salahovun obrazı epizodik xarakter daşıyır. Sədi Əfəndi ilə diaЛОqundan başqa onun

xarakterini izah edən əlavə detal, demək olar ki, yoxdur. Eyni zamanda Sədi Əfəndinin taleyi də Abutalib qədər dəqiq işlənməmişdir. Ənnimizcə, bunun obyektiv səbəbi yazışların doğuldugu illər və həmin hadisələr zamanı hansı yaşda olmaları ilə birləşib olduğunu, Tabii ki, baş vermiş məlum tarixi hadisədən bəhs edən əsərləri tədqiqatçı calb edərək əsər müəlliflərinin doğum tarixləri diqqətdən kənardı qala bilməz. Ç.Aytmatov 1928-ci ildə anadan olmuşdu və məlum hadisələr bas verəndə onun 10 yaşı var idi. Atası ilə Moskva vağzalında son görünüşünü, əmisiinin gecə polislər tərəfindən aparılması və bir gün sonra bunlara dözməyən sevimli nanosının ölümüնün xatirələrində olduğu kimi yazılmışdır. Y.Səmədoğlu isə 1935-ci ildə anadan olmuşdu və həmin tarixi hadisələri müşahidə aparacaq yaşına hələ çatmadı. Romanın yaranmasında anası Xavar xanının xatirələri mühüm rol oynamışdır. Çingiz Aytmatovun mövzuya yanaşmasında daha çox müşahidərinin nütfələri, faktlar üstünlük təşkil edir, Yusif Səmədoğlunun romanında xatirələrənən gələn taxayıllıñ üstünlüyünə şahidlilik edirik.

Bələliklə, ötən əsrin 30-cu illərindən kommunist rejiminin tərəfdiyi cinayəti məhz bu cinayətin qurbanlarının əylədləri ədəbiyyata gətirdi. "Çingiz xanın ağ buludu", "Qətl günü" əsərində ümumiləşdirici mahiyəti kəsb edərək Azərbaycan, Qırğızistən, Özbəkistan, Qazaxistən, Türkmenistan və digər məmələkətlərdə günahsız yərə öldürülən milyonlara insana qulyan ədəbi abidə idi. Həm Çingiz Aytmatov, həm də Yusif Səmədoğlu tarixi missiyani uğurla icra etmişdir.

ƏDƏBİYYAT

1. Aytmatov Ç. Seçilmiş əsərləri. İki cilddə, ikinci cild. Bakı, "Öndər", 2004.
2. Əhmədov B. Ədəbiyyat və represiya; xarakteri, genezisi və yanaşma meyilləri, http://www.avangard.net/index.php?action=static_detail&static_id=55058
3. Aytmatov Ç. "Çingiz Aytmatovla tamiz səhəbat" (Mirsahin Ağayevlə müsahibə). Çingiz Aytmatov: Mən Manas oğluyam. Bakı, "Nurlan", 2009.
4. Azər Turan. Çingiz Aytmatovun ağ buludu. Çingiz Aytmatov. Çingiz türk ruhunun qələbəsi. Bakı, 2013.
5. Həbibbəlli İ. Azərbaycan məktəbində Səməd Vurğun məktəbi və Səmədoğular. Ədəbi-tarixi yaddaş və mülasimlik. Bakı, 2007.
6. Vəkilova X. Olmayan xanəyat. "El gəlin!" jurnalı, dekabr 2003.
7. Aytmatov Ç. "Bulut Cengiz Hana niçin küstü?" (Bəsir Ayvazoglu ilə müsahibə). Türkiye Gzt, 13 Mayis 1992.
8. Samadoglu Y. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2005.
9. Rudyakov P. Arzular, ağrılardan romanı. "Ulduz", № 11, 1987.
10. Samadoglu V. Mən burdayam. İlahi, şeirlər və poemə. Bakı, "Gənclik", 2005.